



# Mukəddəs Kitab

Injil 17-ķisim

«Titus»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Injil 17-ķisim

## «Titus»

### (Rosul Pawlusning Tituska yazojan məktupi)

#### Kirix söz

Rosul Pawlusning keyinki yillirining tarhi, xundakla bu hətning azrak, arká kerünüxliri toopruluk, «Timotiyqa (1)»diki «kirix söz»imizni kərung. Titus hux həwərni Pawlusning ezipidin anglap Məsihgə ixəngənidi (Pawlus 1:4də uni «**ortak etikadimizda əz oqlum boローン Titus**» dəp ataydu). U keyin Pawlusning «hux həwərqi guruppa»sinin bir əzasi bolup kəp səpərlərdə uningoja həmrah boldi. Uning toopruluk mühüm bir pakit xuki, u Yəhədiy əməs, xundakla hətnə kiliqojan əmas idi (Gal.» 2:1, 2:3). Pawlusning Korintliklərə yazojan ikkinçi məktupidiki kəp yərlərdin uning bu seyümlük adəmgə xunqə ixəngənlilikini wə uni xunqə ətiwarlıqanlığını kərgili bolidu. Xu həttiki 2:13, 7:6, 7:13-14, 8:6, 8:16, 8:23, 12:18ni kərung. Bu ayətlərdə u Titusni «kerindixim», «həmrahım», «hizmətdixim» dəp ataydu wə ahirki ayətta uning toopruluk; «**Biz ikkiylən ohxax bir rohta yüriwatmadıuk? Bizning başkanımız ohxax əməsmikən?**» dəydu.

Pawlus ahirki səpiridə Kret arılıdin ətkənidir. Uxbu hətning məzmuniqə karap nuroğun adəmlər hux həwərni kəbul kiliqojan, xundakla jamaətlərdə yiojilojan bolsa kerək. Pawlusning baxka yərlərdə jiddiy ixliri bołożaqka Titusni xu yərdə qaldurojanidi. Səwəbi 1:5də bayan kəlinidü: —«**Seni Kret arılıda qalduruxtiki səwəb, orundilip bolmiojan ixlarnı bir tərəp kiliçing üçün wə hər xəhərdə sanga tapiliojinimdək jamaətkə aksakallarnı tikliçing üçün idı.**»

Xuningdək aksakallarning ənənəvi qandaq salahiyiti boluxi, ularning tallinix yoli bu məktupning mühüm bir hissəsi bolidu.

Kret Ottura Dengizqoja jaylaxkən, uzunluğu təhminən 450 kilometr, kənglikli təhminən 70 kilometr bołożan qong aralı. Pawlus bilən Titus u yərdin ətkən qəoşa pütün ahalisi bəlkim 300 ming adəm idi. Ular aral ətrapidiki 100 kiqiq «xəhər»də belünüp turattı. Uning təprikə intayın mənbət, həwəsi mol həsul elixqə intayın bap kelidü; xunga kəp ejir singdürməy hərhil ziraət wə mewilərni estürgili bolidu. Aralda kəp təqəliblik yərlər bolup, koy wə eçkə padılırını bakkılı bolidu. Pawlus xu yərdə bołożan waqtida u Rim imperiyəsinin astidiki bir əlkə idi.

Pawlus bilən Titus xu yərgə baroqanda həlkələr iqidə allikəqan etikadqıllar bar boluxi mümkün idi; qünki Müqəddəs Roh Yerusalem diki jamaətkə qüxkən künidə rosul Petrusning Məsihini jakarlıqını angloqıllar arısında Kretlik bəzi Yəhədiylər bar idi («Ros.» 2:11).

Pawlus Kretliklarning mijəz-hulkı toopruluk ularning Epimenidis isimlik bir xairininq səzəlirini nəkəl kəltürirdi. U əz yurdaxlısı toopruluk mundak yazojan: —«**Kretlər həmixinə yaloğan səzələydiqanlar, wəhxiy haywanlar wə hərun toymaslardur.**» Pawlus uning bu səzinin təstikləydi. Buning üstidə oylap baksak, muxundak yaman illətlər bir adəmdə müjəssəmləxkən bolsa, bu intayın alahidə əhəwal hesablinidü. Adəttə hərənəlilik bilən zorawanlıq əyni bir adəmdə kərilməydi. Muxundak bir həlk bilən bardı-kəldi kılıx tolımı təs ix! Muxu səzədin yənə xuni bilimizki, hərbir həlk yaki millətning «pəwkul'addə gunahlırı» bolidu. Həlbuki, Huda aldida

## «Titus»

məlum bir əlning bu «pəwkul'addə gunahlıri» ularni baxlaşa əllərdin əla yaki bəttər kılmayıdu — hərbir əlning pəwkuladə gunahlıri bar, xundakla hərbir insan bəribir gunahkardur. Lekin Hudanining jarğisi əzi barojan yərdiki həlkning muxundaq «pəwkul'addə gunahlıri» din həwərdar boluxi kerək; xuning bilən u məlum əlning hizmitidə boloğanda, ularoja կaysi gunahlardın alahidə həzi bolux kerəklili tooprısida toqra agahlanduruxka қorallanıjan bolidu (1:13-16ni körüng). Bəzilər bəlkim: «Kixilər Məsihgə ixəngəndin keyinla, ularning kona gunahlırimu yokap kətkən» deyixi mumkin. Lekin bu ix kəp kətimlarda hux həwərni yətküzüxnin enik yaki enik əməslili bilən baqlıktur. Mukəddəs Rohning küqlük wəhiyi bolmisa kona illətlər jamaətə asanla käyta pəyda bolidu wə mana xu səwəbtin Pawlus Kret həlkining «alahidə gunahlıri» toopruluş səzləydi.

Yənə demisək bolmayduki, hətning kəp yərliri («Timotiyə (1)»ning yezilik uslubioja ohxax) pəkət Tituskılı əməs, bəlkı «kızım sanga eytay, kelinim sən anglal!» degəndək, uning kəynidə turojan jamaətkimu қaritilojan. Pawlusning həttə bolojan məksətləri jamaətning bu hətni okuxi wə jamaətnin uning Tituska jekiliqənlərinini biliwelixini ez işığa alojanıdi. Həttin xuni kərüwelik mumkinki, gərqə Pawlus Titusni akşakallarnı tallap bekitixkə kəldurojan bolsimu, u bu wəzipini orunlax jöryanında bəzilərning kəmsitixlirigə duq kəlgənidi. Kəmsitixning səwəbi uning yax bolojanlıigidin əməs (Timotiy xu səwəbtinmu bəzilərning kəmsitixiga uqrıqan), bəlkı uning Yəhudiylər bolmioqlanlıigidin bolsa kerək; bəzi Yəhudiylər etikadqıllar bəlkim «biz Huda tallıqan həlkətin bolojan əməsmubiz?» dəp ezlirini baxlaşa əldin bolojan etikadqılardın əwzəl qaoqlıqanıdi (2:15ni körüng, «1Tim.» 4:12 bilən selixturung). Bəzilər uningdin: «Uning akşakallarnı tallıqudək nemisi bar?» dəp gumanlanıjan. Muxundak gumanları yokitix üçün Tituska nisbətən allıqاقan enik bolojan wəzipini Pawlus hetidə käyta tapilaydu — demək, uning rosulning biwasita yolyoruğu wə toluk hökük bilən akşakallarnı tallap bekitix wəzipisi bar dəp ispatlinidu.

Krettiki jamaətlərning həmmisi Məsihni kutkuzoququm dəp etirap kılqan, əlwətə. Lekin ularning arısida yənə Musa pəyoqəmbərgə qüfürulgən Təwrat əkanunidiki «rəsim-yosun»ları jamaətkə yükləməkqi bolojan bəzi Yəhudiylər kərindəxlar bar idi. Uning üstigə ular ezlirinining «nəsəbnəma»lıri bilən bənd bolup bular arkılık ezlirininq baxxılardın üstünlükini ispatlimaqqi boluxkanidi, xuningdək tayini yok Yəhudiylər əpsanılırigə kəp kəngül bələtti (bu toopruluş «Timotiyə (1)»diki «köxümqə söz»ni körüng).

Hərbir hetidikidək Pawlus Hudanining bu adimininq jamaətkə nəmunə kərsitixini jekiləydi, xundakla uning jamaətni əhalətkə yüzliniwatçan dunya aldida Hudanining muhəbbiti, səwrtəkətlik, həkəkənliylik, mukəddəslik wə həkikətlikini kərsitidiojan nəmunə boluxlaşa jekilixini tapilaydu (2:1-3:9).

### Məzmun: —

1. Salam (1-bab 1-4-ayətlər)
2. Jamaət akşakallırının salahiyiti (1-bab 5-16)
3. Jamaət əzalırının məs'uliyiti (2-bab)
4. Yolyoruğu wə agahlandurux (3-bab 1-11)
5. Ahirki söz (3-bab 12-15-ayətlər)



# Tituska

## Rosul Pawlus Tituska yazojan məktup Salam

**1** <sup>1</sup>Hudaning tallioqanlırioja amanət bolğan etikad wə ihlasmənlikkə elip baridioqan həkikətninq bildürülüxi üçün, Əysa Məsihning rosuli kılıp təyinləngən, Hudaning kılı bolğan mənki Pawlustin sanga salam — <sup>2</sup>(bu etikad wə həkikət mənggülük həyatka baqlanıqan ümidiyi elip kelid; bu mənggülük həyatni mutlak, yaloqan eytmədiqan Huda həmmə dəwrzamanlardın ilgirila wədə kılıqanıdi; <sup>3</sup>lekin hazır wədisining wakti kelip Kütközələqimiz Huda buning kalam-həwirini Əz əmri bilən manga tapxuroqan jakar arkılık axkarılıdı). <sup>4</sup> — ortak etikadımızda əz oqlum bolğan Tituska salam! HudaAtımız wə nijatkarımız Məsih Əysadin sanga mehîr-xəpkət wə hatırjəmlik bolğay!

### Titusning Kret arılıdiki hizmiti

**5** Seni Kret arılıda qalduruxtiki səwəb, orundilip bolmioqan ixlarnı bir tərəp kiliqinq üçün wə hər xəhərdə sanga tapiliojinimdek jamaətkə akşakalları təyinliqinq üçün idi. <sup>6</sup> Akşakallılıkka təyinlinidiqan kixi əyibsiz boluxi, bir ayallık, pərzəntliri bolsa etikad kılıqnuqı boluxi wə ixlirdə xallaklıq kılıqdiqan yaki ata-anisoja boysunmaydiqan əyibləri bolmioqan boluxi kerək.

**7** Qünki jamaətninq yetəkqisi Hudaning ailsigə ojigidar bolux süpitidə, əyibsiz boluxi kerək; baxbaxtaq əməs, terikkək əməs, hərak-xarabka berilgən əməs, zorawan əməs, nəpsaniyətqi əməs, <sup>8</sup>bəlkı mehəmandost, sahawətlik, yahxilikni seyidiqan, salmak, adil, ihlasmən wə əzinini tutuwalıqan boluxi lazım. <sup>9</sup> U yənə saoqlam təlim bilən riqəbat-təsəlli berix üçün wə karxi qıkkıqlarıqə rəddiyə berix üçün, tapxurulıqan təlimdiki ixənqlik kalam-sezdə qing turuxi kerək.

**1:1** «Hudaning tallioqanlırioja amanət bolğan etikad wə ihlasmənlikkə elip baridioqan həkikətninq bildürülüxi üçün...» — bu sez bolsa: (1) Hudaning Əzi tallioqan həlkiga tapxuroqan eżgərməs etikadqa muwapik, Hudaning uningda bolğan məksiti üçün; (2) Hudaning tallioqanlırinı muxu etikadqa erixtürük üçün; (3) Hudaning tallioqanlırinining etikadını aloğa sürüx üçün degen üq mənini ez iqigə elixi mumkin.

**1:2** Qəl. 23:19; Rim. 16:25; of. 1:9; 3:9; Kol. 1:26; 2Tim. 2:13; 1Pet. 1:20.

**1:3** Ros. 20:24; 2Kor. 2:12; 7:14; 8:6,16; Gal. 1:1; 2:3.

**1:4** «ortak etikadımızda əz oqlum bolğan Tituska...» — bu ibarə xübhisiz xuni kersitiduki, Titus hux həwərnii əslidə Pawlustin anglioqan wə xundakla uningəqə ixinip həyatka erixkəndi. Xuning bilən (Pawlus baxka yərlərdə kəp eytiknidək) rohiy jəhəttin Titusni hux hawar arkılık «təqəfi» wə uningəqə rohiy jəhəttin atidək boldi.

**1:4** of. 1:2; Kol. 1:2; 2Tim. 1:2; 1Pet. 1:2.

**1:5** 2Tim. 2:2.

**1:6** «Akşakallılıkka təyinlinidiqan kixi əyibsiz boluxi, bir ayallık... boluxi kerək» — «bir ayallık» yaki «bir ayalning eri», bəlkim «əz ayalıqə sadık» degen manida. Bu töqruluk «Timotiyə (1)diki «köxumqə sez»imizni körüng. «pərzəntliri bolsa etikad kılıqnuqı boluxi ... kerək» — yaki, «pərzəntliri bolsa sadık boluxi... kerək».

**1:6** 1Tim. 3:2.

**1:7** «jamaətninq yetəkqisi Hudaning ailsigə ojigidar bolux süpitidə, əyibsiz boluxi kerək; baxbaxtaq əməs...» — «baxbaxtaq» — grek tilida bu sez «xəhsiyətqi, mənmənqı» degen mənilərnimiz ez iqigə alidu. «hərak-xarabka berilgən əməs, zorawan əməs, nəpsaniyətqi əməs...» — «nəpsaniyətqi» grek tilida «ezini bulqaydiqan nəpsaniyətqlikkə berilgən» degen bir sez bilən ipadilinidü. Bu sezoqə karıqanda, pul wə mal-dunyani kooqixix insanni haram kılıp bulğaydu. Bu tema töqrüsida yəna «Luka» 16:9-11 wə xü ayatlırdiki izahatları wə «Luka»diki «köxumqə sez»imizdiki 16-bab töqruluk «nahək dunyaya təwə bolğan mal-dunya» degen məzmunu körüng.

**1:7** Law. 10:9; Mat. 24:45; 1Kor. 4:1; of. 5:18; 1Tim. 3:3,15; 1Pet. 5:2.

**1:8** «bəlkı mehəmandost, sahawətlik, yahxilikni seyidiqan, salmak, adil, ihlasmən wə əzinini tutuwalıqan boluxi lazım» — grek tilida «sahawətlik, yahxilikni seyidiqan» birla sez bilən ipadilinidü.

**1:8** 1Tim. 3:2.

**1:9** «U yənə saoqlam təlim bilən riqəbat-təsəlli berix üçün wə karxi qıkkıqlarıqə rəddiyə berix üçün...» — «saoqlam təlim» bolsa Pawlusning kep ixitidioqan ibarisi. Hudadin kəlgən təlim həkikət, töqra elwəttə, u əzinini köbul kılıqnlarda sak,

## «Titus»

<sup>10</sup> Qünki hazır bimənə sez kılıdioğan, kixilərning kenglini owlap ezitkuluk kılıdioğan, eż beşimqılık kılıdioğan kepligən kixilər bar, bolupmu hətniliklərdin qıqqanlar bar.<sup>11</sup> Ularning aozzini etix kerək; qünki ular haram dunyani dəp egitixkə tegixlik bolmioğan təlimlərni egitip, hətta pütün aililərni nabut kilmakta.<sup>12</sup> Xulardin biri, yəni Kret arilidikilərning eżining bir pəyoqəmbiri: «Kretlər həmixə yaloğan səzləydiçoğanlar, wəhxiy haywanlar wə hərun toy-maslardur» degən.

<sup>13-14</sup> Bu guwahlıq həkikəttür; xunga ularning etikadta saqlam turuxi üçün, xundakla Yəhudiylər əpsanılərgə wə həkikəttin qətnigənlər tokuwaloğan insanı qaidə-bəlgilimilərgə kulak salmaslıkı üçün ularnı kattık əyibləp agahlandurqın..

<sup>15</sup> Pak kixilər üçün həmmə nərsə pak; lekin buloqanoğan napaklar wə etikadsızlar üçün həqkandak nərsə pak əməstür. Qünki ularning oy-pikrlirimi, wijdanimu buloinip kətkən..

<sup>16</sup> Ular Hudani tonuyımız dəp dawrang kilsimu, lekin əməlliridə Uningdin tanidi; qünki ular yirginqliklər, həqgəp anglimaydiçoğanlar, həqkandak yahxi ixlarnı kılıxka yarimaydiçoğanlardur.

### Saqlam təlimgə layık yaxax

<sup>2</sup> <sup>1</sup>Lekin sən bolsang saqlam təlimgə kəndak uyoğun yaxaxni egitixing kerək. <sup>2</sup> Yaxanoğan ərlərgə, hoxyar, salmak, təmkin, etikadta, mehîr-muhabbətə wə səwr-takətta saqlam boluxni tapilioğin. <sup>3</sup> Xuningdak, yaxanoğan ayallaroja yürüx-turuxta iħlas-mukaddeslikkə layık boluxni, qekimqılık kılmaslıknı, hərak-xarabka berilməydiçoğan boluxni, güzel ixlarnı eğətküçilər boluxni tapilioğin. <sup>4-5</sup> Buning bilən ular yax ayallaroja ərlirigə keyünük, balılırioja keyünük, salmak bolux, pak bolux, ey ixlirini puhta kılıx, mehriban bolux wə eż ərlirigə boysunuxni eğitəlydu. Xundak boloğında Hudanıng səzi kərılanmaydu..

<sup>6</sup> Xuningdək yax ərlərnimə salmak boluxka jekiligin. <sup>7</sup> Əözüngmu həmmə ixta güzel əməllirinə bilən ularoja ülgə bolöjin; təlim bərginində pak-diyanətlik, eçqır-besik bolup,<sup>8</sup> həqkim kusur tapalmaydiçoğan, saqlam sezlərni yatküzgin; buning bilən, karxi qıkkıqlılar biz tooruluk yaman gəp kılıdioğan yərni tapalmay hijil bolidu.

<sup>9</sup> Kullarоja eż hojayinlərini həmmə ixta qanaatlandırdırup ularоja boysunuxni eğətkin. Ular gəp yandurmay,<sup>10</sup> oqırılık kılmay, eżlirinə hər jəhəttə ixənqlik ikənlikini kərsətsun. Ular buning

---

saqlam rohiy hayatını hasil kılıdu wə kuvvətləydu.

<sup>10</sup> «... kixilərinin kenglini owlap ezitkuluk kılıdioğan, eż beşimqılık kılıdioğan kepligən kixilər bar, bolupmu hətniliklərdin qıqqanlar bar» – «hətniliklərdin qıqqanlar» Yəhudiylar yaki əslidə Yəhudiylarning «sinagog»iqa kobul kılıñix üçün hətna kobul kılıqlarını kərsitudu. Bəzi əlimlər «hətniliklər»ni hətnilikni kobul kılıx kerək dəp təlim bərgənləri kərsitudu, dəp kərəydu. Lekin təwəndiki 11-aytək qarıqanda ularning hərtürlük ziyanlıq təlimləri bar idi.

<sup>10:1</sup> Ros. 15:1.

<sup>11:1</sup> «ular haram dunyani dəp egitixkə tegixlik bolmioğan təlimlərni egitip, hətta pütün aililərni nabut kilmakta» – «haram dunyani dəp»: – təlim (məyli toqra bolsun, natooqra bolsun) berixtiyi məksət dunyaoja erixix bolsa bəribir haram ix bolidu, elwətə.

<sup>11:1</sup> Mat. 23:14; 2Tim. 3:6.

<sup>11:2</sup> «xulardin biri, yəni Kret arilidikilərning eżining bir pəyoqəmbiri: «Kretlər həmixə yaloğan səzləydiçoğanlar, wəhxiy haywanlar wə hərun toy-maslardur» degən» – Kretlik xair Epimenidis, miladiyədin ilgiri altinqi əsirdə yaz岃an xeir. «hərun toy-miqlər» grek tilida «ləm-lüm axkəzənlər» bilən ipadilinidü – demək, ularning axkəzənidin baxka əzalıri yok oħxaydu.

<sup>11:3-14</sup> «xundakla Yəhudi əpsanılərgə wə həkikəttin qətnigənlər tokuwaloğan insanı qaidə-bəlgilimilərgə kulak salmaslıkı üçün» – «Yəhudi əpsanılər» tooruluk «Timotiyə (1)»diki «köxumqə sez»imiz (1:4 wə 4:7-aytələr üstidə tohtalojımız)ni kerüng. ....ularnı kattık əyibləp agahlandurojin» – ularnı bolsa «Krettiki etikadılarnı».

<sup>11:13-14</sup> Yəx. 29:13; Mat. 15:9; Kol. 2:22; 1Tim. 1:4; 4:7; 6:20.

<sup>11:15</sup> Mat. 15:11; 23:25; Ros. 10:15; Rüm. 14:20,23.

<sup>2:3</sup> 1Tim. 2:9; 5:13; 1Pet. 3:3.

<sup>2:4-5</sup> Yar. 3:16; 1Kor. 14:34; Əf. 5:22; Kol. 3:18; 1Pet. 3:1.

<sup>2:7</sup> 1Tim. 4:12; 1Pet. 5:3.

<sup>2:8</sup> 1Pet. 2:12,15; 3:16.

<sup>2:9</sup> Əf. 6:5; Kol. 3:22; 1Tim. 6:1, 2; 1Pet. 2:18.

bilən Kütkəzəquqımız Hudaning təlimatiqa hər jəhəttin zinnət bolidu.

<sup>11</sup> Qünki Hudaning nijatni barlıq insanlaroqa elip kelidioğan mehîr-xəpkıti ayan boldi; <sup>12</sup> u bizgə iħləssizlik wə bu dunyaning arzu-həwəslirini rət kılıp, hazırlı zamanda salmak, həkkaniy, iħlasmən hayatni etküzüximiz bilən, <sup>13</sup> uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xərəp bilən kelidioğanlılığıqa boローン mubarək ümidiñizning əməlgə exixini intizarlıq bilən kütüxni eğitidu. <sup>14</sup> U bədəl tələp bizni həmmə itaətsizliklərdin azad kılıx həmdə bizni ezi üçün pak kılıp, Əziga mənsup boローン, yahxi əməllərgə kizojin intiliđioğan həlk kılıxka biz üçün kurban boldi. <sup>15</sup> Barlıq hökükungni ixlitip bu ixlarni jakarlap eytkin, nəsihət berip jekiligin wə agaħlanduroqin. Heqkim seni kəmsitmisin.

## Etiķadqılar kılıxka tegixlik ixlar

**3** <sup>1</sup>Jamaəttikilərgə xuni əslitip turojinki, ular həkümranlaroqa wə hökükdarlaroqa boy sunup, xularning səzini anglisun, hərkəndək yahxi əməllərni kılıxka təyyar tursun, <sup>2</sup> heqkimning yamanı gepini kilmisun, jedəlhor bolmisun, mulayim bolsun, həmmə adəmge hər jəhəttə məminlik kərsətsun.

<sup>3</sup> Qünki biz əzimizmu əslidə nadan bolup, itaətsiz, azduruloğan, hər hil xəhwət-həwəslərning həm ləzzətlərning əkli boローン, rəzillik wə həsəthorluq iqida yaxiğan, nəprətlik boローン həm bir-birimizdin nəprətlinidioğanlardın idük. <sup>4</sup> Bırak Kütkəzəquqımız Hudaning insanlaroqa boローン mehribanlılıq wə mehîr-muhəbbiti ayan boluxi bilən, <sup>5</sup> (əzimizning əkdaqtur həkkaniy əməllərimiz bilən əməs, bəlkı Uning rəhîm-xəpkıti bilən) yengidin tuquluxta yuyuxlari wə Muķaddəs Rohta yengilixi arkılık U bizni kütkuzdi; <sup>6</sup> bu Roħni Huda Nijatkarımız Əysa Məsih, arkılık wujudimizoja mol kuydi. <sup>7</sup> Bu arkılık, Hudaning mehîr-xəpkıti bilən həkkaniy kılınip, mənggülük hayatka erixix ümidiñi tutkan mirashorlar bolduk.

<sup>8</sup> Bu səzlər ixənqliktur wə bu həkikətlərni alaһidə təkitlixingni tələp kılımən. Xundak kılıqiningda, Hudaoja etiķad kılıqanlar əzlini yahxi əməllərni kılıxka berilixkə kəngül belidu. Bu ixlar insanlar üçün güzəl wə paydilik.

<sup>9</sup> Bırak əhmiķanə munazirilər, nəsəbnamilərdiki kuruq gəplər, jedəl-majralar, Təwrat ənənəvi

**2:10** «... ezelirinin hər jəhəttə ixənqlik ikənləkini kərsətsun» — baxka birhil tərjimi: «... ular etiķadning hər jəhəttə yahxılığını kərsətip bərsün».

**2:12** Əf. 1:4; Kol. 1:22; 2Tim. 1:9; 1Yuha. 2:16.

**2:13** «uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xərəp bilən kelidioğanlılığıqa boローン mubarək ümidiñizning əməlgə exixini intizarlıq bilən kütüxni eğitidu» — toluk 12-13-ayağın baxka birhil tərjimi: «...u bizgə iħləssizlik wə bu dunyaning arzu-həwəslirini rət kılıp, hazırlı zamanda salmak, həkkaniy, iħlasmən hayatni etküzüxni eğitidu; xuning bilən biziñning bilən mubarək ümidiñizning əməlgə exixini, yəni uluq Huda, nijatkarımız Əysa Məsihning xan-xəriпining ayan kılıxinizi təlpüntü kütimiz».

**2:13** 1Kor. 1:7; Fil. 3:20.

**2:14** «U bədəl tələp bizni həmmə itaətsizliklərdin azad kılıx həmdə bizni Əzi üçün pak kılıp, əzigə mənsup boローン, yahxi əməllərgə kizojin intiliđioğan həlk kılıxka biz üçün kurban boldi» — Təwrat, «Zəb.» 130:8, «Əz.» 37:23, «Qan.» 14:2ni kerüng.

**2:14** Gal. 1:4; 2:20; Əf. 2:10; 5:2; Ibr. 9:14.

**2:15** 1Tim. 4:12.

**3:1** Rim. 13:1, 3-7; 1Pet. 2:13.

**3:2** «heqkimning yamanı gepini kilmisun, jedəlhor bolmisun, mulayim bolsun, həmmə adəmge hər jəhəttə məminlik kərsətsun» — Təwrat-Injilda «məminlik»ning nemə mənisi barlıklı toqoruluk «Kolossidikilərgə»diki «köxumqa səz»imizni (3:12 üstüda tohalojinimizni) kerüng.

**3:2** Fil. 4:5; 2Tim. 2:24,25.

**3:3** 1Kor. 6:11; Əf. 2:1; Kol. 3:7; 1Pet. 4:3.

**3:5** «... Yengidin tuquluxta yuyuxlari wə Muķaddəs Rohta yengilixi arkılık U bizni kütkuzdi» — «yengidin tuquluxta yuyuxlari» greek tilida «yengidin tuquluxtiki «das süyi»». Təwrat dəvriddiki zamanlarda kahinlər ibadəthanida Hudaoja yekinlihx üçün pütkül tənənəni qong das («dengiz») iqida yuyuxi kerək idi. Bu yərdə tan əzalırını yuyux əməs, adəmning pütkül rohining yuyunixi kərsətilidü, əlwəttə.

**3:5** Ros. 15:11; Rim. 3:20, 28; 4:2, 6; 9:11; 11:6; Gal. 2:16; Əf. 1:4; 2:4, 9; 2Tim. 1:9.

**3:6** Əz. 36:25.

## «Titus»

munasiwətlik telax-tartixlardin əzüngni neri tutkin; qunki bular paydisiz wə biməniliktur.

<sup>10</sup> Arioja bəlgünqılık kilojuqi adəmni bolsa bir-ikki ketim agahlanduroqandan keyin uning bilən bolovan bardı-kəldini üzivət; <sup>11</sup> qunki bundak adəmni həkikəttin qətnidi, gunah sadir kiliyatidu, xundakla əzini əzi jazaoja məhkum kilojan dəp bilsən.

### Ahirki söz

<sup>12</sup> Artemasni yaki Tikikusni sanga mangduroqanda, mumkin կədər tezrək Nikopolis xəhirigə menin yenimoja kəlgin, qunki u yərdə kixlimaqqi boluwatimən. <sup>13</sup> Adwokat Zenas bilən Apollosning səpirigə kəngül bəlüp himmitingning bariqə uzatkin; kəm-kütürliri bolsa, ularning hajitidin qıkkın.. <sup>14</sup> Bizning kowmimiz mewisiz կalmaslıki üçün hajətmənlərgə yardım kılıp, ezlirini güzel əməllərni kilişkə beqixlaxni egənsun.

<sup>15</sup> Yenimdikilərning həmmisidin sanga salam. Etikadta bizni seyidioqlar oja salam eyt. Mehîr-xəpkət həmminglar oja yar boløy!

<sup>3:9</sup> <sup>1Tim. 1:4; 4:7; 6:20; Tit. 1:14.</sup>

<sup>3:10</sup> «Arioja bəlgünqılık kilojuqi adəmni bolsa bir-ikki ketim agahlanduroqandan keyin uning bilən bolovan bardı-kəldini üzivət» — «arioja bəlgünqılık kilojuqi adəm» jamaətni (bəlkim adəmni azduridiojan təlim bilən) belməkqi bolidu.

<sup>3:10</sup> Mat. 18:17; Rim. 16:17; 2Tes. 3:6; 2Tim. 3:5; 2Yuha. 10.

<sup>3:12</sup> Ros. 20:4; of. 6:21; 2Tim. 4:12.

<sup>3:13</sup> Ros. 18:24; 1Kor. 1:12.

## Қoxumqə səz

1:2

«Bu etikəd wə həkikət mənggülük həyatka baqlanıjan ümidni elip kelidu; bu mənggülük həyatni mutlak yalojan eytmədiyən Huda həmmə dəwr-zamanlardın ilgirila wədə kılınıjanidi».

Pawlus muxu yerdə Huda «mənggülük həyat» «**həmmə dəwr-zamanlardın ilgirila**» wədə kılınıjan, dəyu. Təbiyi halda bir soal tuqulıldı, Hudanıng bu wədisi kimgə kılınıjan? Əgər U «**həmmə dəwr-zamanlardın ilgirila**» wədə kılınıjan bolsa, xu qaoğda ya parixtilər ya adəmlər tehi məwjuṭ əməs idi. Xunga birdinbir hulasə xu bolux kerəkki, bu wədə Huda'Ata təripidin Ooqlişa eytilıjan. Ooqli tooquluk Injilda «**Uningda** (əsl) **hayat idı**» dəp okuyımız («Yh.,» 1:3-4). Xuning bilən wədə Uning Əzi üçün biwasita əməs, bəlkı kəlgüsü zamanlarda, mənggülük həyat bilən yaxawatlıqan bir həlk (yəni, jamaət)ning Ooqlişa beqixlinidiojanlığını kərsətkən, dəp karayımız. Bu wədə yənə, «Ibr.,» 13:20da kərsitilgən «mənggülük əhdə» bilən bir gəp dəp ixinimiz. Həzirki Injil dəvrində insan təripidin bu əhdə «yengi əhdə» dəp atılıdu; lekin Hudanıng nəziridə u «mənggülük əhdə»dur. Qünki «yengi əhdə» əməliyəttə həmmə dəwr-zamanlardın ilgirila Hudanıng köngligə pükülgən, yəni Ata wə Ooqlı otturisida tüzülgənidi («Rim.,» 8:29-30; «Əf.,» 1:4-5, 1:9-12, 3:8-11ni kerüng).

### Titusning keyinkı künləri

«Qünki Demas bu həzirki dunyani tama kılınıqliki üçün meni taxlap **Tesalonika xəhirigə kətti**. Kriskis Galatiya əlkisigə, Titus Dalmatiya əlkisigə **kətti**» («2Tim.,» 4:10).

Bu ayəttin bilimizki, Pawlusning қoloqa elinip, Rim xəhirigə apirlilik səpiridə Titus uningoja həmrəh idi wə balkim Pawlus zindanda yatkında uningoja yardımında bolıqan. Ayəttin yənə ukimizki, u keyin Pawlustin ayrılip Dalmatiya (həzirki Yugoslaviya, Bosniya wə Krodiyə) əlkisigə bardi. Bügüngə kədər xu rayonlardıki həlkələrning «eqiz ədəbiyatı»da Titus xu yerdə zor mehəir-muhəbbiti wə sadık hizmiti arkılık kəp adəmlərni etikadkə kəltürgən, deyildi.